

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə
konsolidasiya edilmiş maliyyə hesabatları və Müstəqil
auditorun hesabatı



Baku, Azerbaijan
www.maybo.az



Mündəricat

Müstəqil auditorun hesabatı	3
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	5
Maliyyə vəziyyəti haqqında hesabat.....	6
Kapitalda dəyişikliklər haqqında hesabat.....	7
Pul hərəkətləri haqqında hesabat	8
1. Giriş.....	9
2. Uçot siyasətləri	9
3. Mühüm mühakimələr və təxminlər	21
4. Satış gəliri.....	22
5. Satışın maya dəyəri.....	23
6. Ümumi və inzibati xərclər	23
7. Mənfəət vergisi.....	24
8. Pul və pul ekvivalentləri.....	24
9. Debitor borcları	25
10. Verilmiş avanslar	26
11. Əmlak və əvədlilik.....	27
12. Alınmış avanslar	28
13. Kreditor borcları.....	28
14. Bank kreditləri.....	29
15. Digər öhdəliklər	29
16. Təsisçi borcu	29
17. Nizamnamə kapitalı	29
18. Maliyyə risklərinin idarə edilməsi	29
19. Əlaqəli tərəflərlə əməliyyatlar	32

Müstəqil auditorun hesabatı

"Maybo" MMC-in səhmdarlarına və rəhbərliyinə

Rəy

Biz "Maybo" MMC-in (bundan sonra "Qrup") 31 dekabr 2024-cü il tarixinə konsolidə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə bitən il üzrə konsolidə mənfəət və ya zərər və digər ümumi gəlir, konsolidə kapitalda dəyişikliklər və konsolidə pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu siyasətləri daxil olmaqla qeydlərdən ibarət olan konsolidə maliyyə hesabatlarını n auditini apardıq.

Bizim fikrimizcə, əlavə olunmuş konsolidə maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə Qrupun maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul hərəkətini Konsolidə maliyyə hesabatlarını n Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

Rəy üçün əsas

Biz auditini Beynəlxalq Audit Standartları ("BAS") əsasında aparmışıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın "Auditorun konsolidə maliyyə hesabatlarını n auditini üzrə məsuliyyəti" bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Peşəkar mühasiblərin etika məəcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları daxil olmaqla) ("MBESŞ Məcəlləsi") uyğun olaraq biz Qrupdan müstəqillik və MBESŞ Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu rəyin bildirilməsi üçün yetərli və uyğun əsası təmin edir.

Rəhbərliyin və idarəetmə səlahiyyətləri olan şəxslərin maliyyə hesabatlarına dair məsuliyyəti

Rəhbərlik konsolidə maliyyə hesabatlarını n MHBS-na uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin saxtakarlıq və ya səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin cımadığı konsolidə maliyyə hesabatlarını n hazırlanması üçün zəruri saydığı daxili nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidə maliyyə hesabatlarını hazırlayarkən, rəhbərlik Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olduğu və ya bunu etməkdən başqa heç bir real alternativı olmağı hallar istisna olmaqla, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsizliklə bağlı məsələlərin açıqlanmasına və mühasibat uçotunu fasiləsizlik prinsipi əsasında aparmasına görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri olan şəxslər Qrupun maliyyə hesabatlılığı prosesinə nəzarət edir.

Konsolidə maliyyə hesabatlarını n auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə konsolidə maliyyə hesabatlarında saxtakarlıq və ya səhv nəticəsində yarana biləcək əhəmiyyətli təhriflərin olmamasına dair yetərli əminlik əldə etmək və auditorun hesabatında bu barədə rəy bildirməkdir. Yetərli əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhv nəticəsində yarana bilər və fərdi ya məcmu olaraq istifadəçilərin konsolidə maliyyə hesabatlarını n əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli sayılır.

Aparılmış audit və onun nəticəsində təqdim edilmiş bu audit hesabatı üzrə məsuliyyət daşıyan auditor Davud Məmmədovdur.

30 may 2025

Bakı, Azərbaycan




"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat
(min Azərbaycan manatı ilə)

	Qeyd	2024	2023
Satış gəliri	4	13,342	10,596
CƏMI GƏLİRLƏR		13,342	10,596
Satışın maya dəyəri	5	(8,633)	(7,968)
Satış və dağıtım xərcləri		(31)	(52)
Ümumi və inzibati xərclər	6	(1,403)	(877)
Digər əməliyyat gəlirləri və xərcləri		(230)	56
CƏMI ƏMƏLİYYAT XƏRCLƏRİ		(10,297)	(8,841)
XALIS ƏMƏLİYYAT MƏNFƏƏTİ		3,045	1,755
Maliyyə xərcləri		(9)	(30)
CƏMI QEYRİ-ƏMƏLİYYAT GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ		(9)	(30)
VERGİDƏN ƏVVƏLKİ MƏNFƏƏT		3,036	1,725
Mənfəət vergisi	7	(607)	(365)
XALIS MƏNFƏƏT		2,429	1,360

Rəhbərlik adından:



Midhət Qurbanəliyev
Direktor




"Maybo" MMC

31 dekabr 2024-cü il tarixinə konsolidə maliyyə vəziyyəti haqqında hesabat
(min Azərbaycan manatı ilə)

	Qeyd	31 dekabr 2024	31 dekabr 2023
Pul və pul ekvivalentləri	8	2,721	2,881
Debitor borcları	9	3,846	2,862
Mal-materiallar		1,210	2,029
Verilmiş avanslar	10	688	2,009
Verilmiş kreditlər		30	153
CƏMİ CARI AKTİVLƏR		8,495	9,934
Əmlak və avadanlıq	11	1,673	243
Qeyri-maddi aktivlər		12	12
CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR		1,685	255
CƏMİ AKTİVLƏR		10,180	10,189
Alınmış avanslar	12	555	1,608
Kreditor borcları	13	714	1,584
Bank kreditləri	14	850	-
Digər öhdəliklər	15	932	864
CƏMİ CARI ÖHDƏLİKLƏR		3,051	4,133
Təxirə salınmış vergi öhdəliyi	7	262	77
Təsisçi borcu	16	1,153	1,097
CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		1,415	1,097
CƏMİ ÖHDƏLİKLƏR		4,466	5,230
Nizamnamə kapitalı	17	1	1
Bölüşdürülməmiş mənfəət		5,713	4,958
CƏMİ KAPİTAL		5,714	4,959
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		10,180	10,189

Rəhbərlik adından:




Midhət Qurbanəliyev
Direktor



"Maybo" MMC
31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə kapitalda dəyişikliklər haqqında hesabat
(min Azərbaycan manatı ilə)

	Qeyd	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	CƏMİ
31 DEKABR 2022-Cİ İL TARİXİNƏ QALIQ	1		3,780	3,781
Dividendlərin elan edilməsi	-		(182)	(182)
İl üzrə mənfəət	-		1,360	1,360
31 DEKABR 2023-CÜ İL TARİXİNƏ QALIQ	1		4,958	4,959
Dividendlərin elan edilməsi	-		(1,674)	(1,674)
İl üzrə mənfəət	-		2,429	2,429
31 DEKABR 2024-CÜ İL TARİXİNƏ QALIQ	1		5,713	5,714

Rəhbərlik adından:



Midhət Qurbanəliyev
Direktor




"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə pul hərəkətləri haqqında hesabat
(min Azərbaycan manatı ilə)

	Qeyd	2024	2023
Dövlət büdcəsinə ödənişlər		(1,397)	(284)
Müştərilərdən mədaxil		13,704	12,260
Təchizatçılara ödənişlər		(10,022)	(9,435)
İşçilərə ödənişlər		(363)	(279)
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ XALİS PUL HƏRƏKƏTİ		1,922	2,262
Əmlak və avadanlığın alışı		(1,500)	(41)
Verilmiş kreditlər		124	(152)
İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ XALİS PUL HƏRƏKƏTİ		(1,376)	(193)
Ödənilmiş dividendlər		(1,590)	(183)
Alınmış kreditlər		2,209	1,038
Kreditlərin qaytarılması		(1,316)	(765)
Faiz ödənişləri		(9)	(30)
MALİYYƏLƏŞMƏ FƏALİYYƏTİ ÜZRƏ XALİS PUL HƏRƏKƏTİ		(706)	60
PUL VƏ PUL EKVİVALENTLƏRİNDƏ XALİS DƏYİŞİKLİK		(160)	2,129
DÖVRÜN ƏNVƏLİNƏ PUL VƏ PUL EKVİVALENTLƏRİ	8	2,881	752
DÖVRÜN SONUNA PUL VƏ PUL EKVİVALENTLƏRİ	8	2,721	2,881

Rəhbərlik adından:



Mithat Qurbanəliyev
Direktor



"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

1. Giriş

"Maybo" MMC (bundan sonra "Ana şirkət") 05 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilmiş məhdud məsuliyyətli cəmiyyətdir. Ana şirkətinin dövlət qeydiyyatına 2301756081 VÖEN-i ilə alınmışdır. Şirkətin baş ofisi AZ2000, Gəncə şəhəri, Çexov küç., ev 24, m. 4 ünvanında yerləşir.

Şirkətin əsas fəaliyyəti ixtisaslaşdırılmış alət və cihazların satışı və onlara dair xidmətlərin göstərilməsindən ibarətdir. 31 dekabr 2024-cü il tarixinə Şirkətdə 17 nəfər çalışmışdır (31 dekabr 2023: 19).

31 dekabr 2024 və 2023-cü il tarixlərinə Ana şirkətin törəmə müəssisələri aşağıdakı kimi idi:

Şirkətin adı	Şirkətə məxsus olan pay	Nəzarət olunmayan pay	Şirkətə məxsus olan pay	Nəzarət olunmayan pay
	2024		2023	
"Maybo Calibration" LLC	90%	10%	90%	10%
"Maybo Service" LLC	80%	20%	80%	20%

2. Uçot siyasətləri

Tərtibatın əsasları

Qrupun hazırkı maliyyə hesabatları Beynəlxalq Mühasibatlıq Standartları Şurası ("BMSŞ") tərəfindən dərc edilmiş Konsolidə maliyyə hesabatlarını n Beynəlxalq Standartları ("MHBS") əsasında hazırlanmışdır.

Konsolidə edilmiş maliyyə hesabatları ilkin dəyər prinsipi əsasında hazırlanmışdır. Başqa qeyd olmazsa konsolidə maliyyə hesabatlarını n bütün məbləğləri min Azərbaycan manatı ilə təqdim edilir.

Rəhbərlik konsolidə maliyyə hesabatlarını təsdiq edərkən, Qrupun yaxın gələcəkdə fəaliyyətini davam etdirmək üçün adekvat resurslara malik olduğuna dair əsaslı gözləntilərə malikdir. Beləliklə, konsolidə maliyyə hesabatlarını onun fəaliyyətini fasiləsiz olaraq davam etdirəcəyi əsasında hazırlamışdır.

Konsolidasiya əsasları

Konsolidə edilmiş maliyyə hesabatları ana müəssisənin və onun törəmə müəssisələrinin 31 dekabr 2022-ci il tarixinə olan konsolidə maliyyə hesabatlarını əhatə edir. Kontrol Qrupun törəmə müəssisə ilə olan əlaqələrindən dəyişkən gəlir əldə etmək, müəssisə üzərində səlahiyyətindən istifadə edərək bu gəlirlərə təsir etmək hüququ olduğu halda əldə edilir. Xüsusilə, Ana Müəssisə investisiya obyektinə yalnız və yalnız aşağıdakı hallarda nəzarət edir:

- İnvestisiya obyektində səlahiyyət (yəni, investisiya obyektinin müvafiq fəaliyyətlərini idarə etmək üçün Ana şirkətə cari imkanlar verən mövcud hüquqlar).
- İnvestisiya obyektinə əlaqəsi əsasında dəyişən gəlirlər əldə etmək hüququ
- İnvestisiya obyektinin gəlirlərinə təsir etmək üçün onun üzərində olan səlahiyyətdən istifadə etmək imkanı

Səs vermə hüquqlarının əksər payına sahib olma şirkət üzərində idarəetmə hüququnun verdiyi təsir alınır. Ana şirkət kontrol hüququ verən səs həcmindən daha az səsə sahib olduqda, konsolidə hesabat hazırlamalı olduğunu müəyyən etmək üçün törəmə şirkət üzərində digər kontrol hüquqlarının olduğunu göstərən digər uyğun faktorları analiz edir:

- İnvestisiya obyektinin digər səs sahibləri ilə müqavilə razılaşması
- Digər müqavilə razılaşmalarından irəli gələn hüquqlar
- Ana şirkətin səsvermə hüquqları və potensial səsvermə hüquqları.

Əgər ana müəssisə törəmə müəssisə üzərində nəzarəti itirirsə, o, əlaqəli aktivləri (qudvil daxil olmaqla), öhdəlikləri, nəzarət olunmayan hissələri və kapitalın digər komponentlərinin tanınmasını dayandırır, eyni zamanda hər hansı gəlir və itki mənfəət və ya zərər hesabatında tanınır. Saxlanılan hər hansı investisiya ədalətli dəyərlə tanınır.

Xarici valyutalar

Şirkətin konsolidə maliyyə hesabatlarını onun funksional valyutası olan Azərbaycan manatı ilə təqdim olunur.

Xarici valyuta ilə əməliyyatlar ilkin olaraq əməliyyatın tanınma hüququ qazandığı tarixdə müvafiq əməliyyat valyutanın spot məzənnələri ilə qeydə alınır. Hesabat tarixində xarici valyutada ifadə olunmuş monetar aktivlər və öhdəliklər hesabat tarixinə əməliyyat valyutanın spot məzənnələri ilə çevrilir.

Valyuta	31 dekabr 2024	31 dekabr 2023
USD	1.7000	1.7000
EUR	1.7724	1.8766
RUB	0.0163	0.0188
GBP	2.1382	2.1643

Bu cür əməliyyatların ödənilməsindən və monetar aktivlərin və öhdəliklərin çevrilməsindən yaranan bütün gəlir və zərərlər xalis əsasda mənfəət və ya zərərdə tanınır. Xarici valyutada ilkin dəyər ilə ölçülən qeyri-monetar maddələr təkrar çevrilmir. Borclara aid olan valyuta məzənnələrindən gələn gəlir və zərərlər maliyyə xərcləri daxilində mənfəət və ya zərər haqqında hesabatda təqdim olunur.

Cari və ya uzunmüddətli kateqoriyaya təsnifat

Şirkət aktivləri və öhdəlikləri maliyyə vəziyyəti haqqında hesabatda cari/uzunmüddətli təsnifatına əsasən təqdim edir. Aşağıdakı hallarda aktivlər cari aktiv kimi təsnif edilir:

- Adi əməliyyat dövründə satılmaq və ya istifadə üçün saxlanıldıqda və ya realizasiya olunması ehtimal olunduqda;
- Əsasən alqı-satqı məqsədləri üçün saxlandıqda;
- Hesabat tarixindən sonra on iki ay müddətində realizasiya ediləcəyi ehtimal olunduqda; və ya
- Hesabat tarixindən sonra ən az on iki ay müddətində mübadiləsinə və ya istifadəsinə məhdudiyyət qoyulmayan pul vəsaiti və ya onun ekvivalenti formasında olduqda.

Bütün digər aktivlər uzunmüddətli aktivlər kimi təsnif edilir.

Öhdəlik aşağıdakı hallarda cari hesab olunur:

- Ödənilməsi adi əməliyyat dövründə nəzərdə tutulduqda;
- Əsasən alqı-satqı məqsədləri üçün saxlandıqda;
- Hesabat tarixindən etibarən on iki ay ərzində ödənilməli olduqda; və ya
- Öhdəliyin yerinə yetirilməsini hesabat tarixindən ən azı on iki ay uzatmaq kimi şərtsiz hüquqa malik olmadıqda.

Şirkət bütün digər öhdəlikləri uzunmüddətli öhdəliklər kimi təsnif edir.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri uzunmüddətli aktivlər və öhdəliklər kimi təsnif edilir.

Satış gəliri

Malların satışı

Şirkət həm topdansasatış bazarına, həm də pərakəndə satış məntəqələri vasitəsilə birbaşa müştərilərə mal satır. Topdansasatış bazarında malların satışları, malların üzərindən nəzarətin ötürülməsi, yəni malı alıcının müəyyən etdiyi yerə göndərilməsi (çatdırılması) anında gəlir kimi tanınır. Çatdırılmadan sonra müştəri mallara tam nəzarət etmək hüququna malik olur, mallar üzərində əsas məsuliyyəti daşıyır və malların köhnəlməsi və itirilməsi risklərini özünə götürür. Debitor borc Şirkət tərəfindən mallar müştəriyə təhvil verildiyi zaman tanınır, çünki bu, ödəmə hüququnun qeyd-şərtsiz olduğu zaman nöqtəsini təmsil edir, çünki ödənişin vaxtı çatana qədər yalnız vaxtın keçməsi tələb olunur.

Pərakəndə müştərilərdən malların satışından əldə edilən gəlir, müştərinin pərakəndə satış məntəqəsində malların alışı zamanı nəzarətin ötürülməsi anında tanınır. Satış əməliyyatın ödənilməsi müştəri malı aldığı anda dərhal edilməlidir.

Şirkət müqavilədə əməliyyat qiymətinin bir hissəsinin bölüşdürülməsi lazım olan ayrıca icra öhdəlikləri olan digər vədlərin olub-olmadığını nəzərə alır (məs., zamanətlər, müştəri loyallıq nöqtələri). Əmtəələrin satışı üzrə əməliyyat qiymətini müəyyən edərkən Şirkət maliyyə komponentinin mövcudluğunun, nağdsız ödənişin və müştəriyə ödənilməli olan kompensasiyanın (əgər varsa) təsirlərini nəzərə alır.

Əgər müqavilədəki kompensasiya dəyişən məbləği əhatə edirsə, Şirkət malların müştəriyə təhvil verilməsi müqabilində onun hüququna malik olacağı kompensasiya məbləğini təxmin edir. Dəyişən kompensasiya müqavilənin başlanğıcında təxmin edilir və dəyişən kompensasiya ilə əlaqədar qeyri-müəyyənlik sonradan həll edildikdə, tanınmış məcmu gəlir məbləğində gəlirin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verməməsi ehtimalı yüksək olana qədər məhdudlaşdırılır.

Şirkət adətən qanunla tələb olunduğu kimi malların satışı zamanı mövcud olan qüsurların ümumi təmiri üçün zəmanət verir. Bu təminat tipli zəmanətlər zəmanət müddəaları kimi uçota alınır. Malların və əlaqəli xidmətlərin toplu satışı üçün müqavilələr (məs., quraşdırma) iki icra öhdəliyindən ibarətdir, çünki mallar və əlaqəli xidmətlər həm müstəqil olaraq satılır, həm də müqavilə kontekstində fərqlənirlər. Müvafiq olaraq, Şirkət əməliyyat qiymətini malların və birləşdirilmiş xidmətlərin nisbi müstəqil satış qiymətləri əsasında bölüşdürür.

Xidmətlər

Şirkət müştərilərinə müxtəlif ixtisaslaşdırılmış xidmətlər təqdim edir. Bu cür xidmətlər zamanla yerinə yetirilən icra öhdəliyi kimi tanınır. Bu xidmətlər üzrə gəlir müqavilənin tamamlanma mərhələsinə əsasən tanınır. MHBS 15-ə uyğun olaraq, rəhbərlik tərəfindən qiymətləndirilmiş hesabat dövrün sonuna tamamlanması gözlənilən ümumi vaxtın nisbəti kimi müəyyən edilən tamamlama mərhələsi icra öhdəliklərinin tam yerinə yetirilməsinin müvafiq ölçüsüdür. Göstərilən xidmətlərə görə ödəniş xidmətlər tamamlanana qədər müştəri tərəfindən ödənilmir və buna əsasən təşkilatın dövr üzrə bu günə qədər yerinə yetirilmiş xidmətlərə görə ödəniş almaq hüququnu ifadə edən müqavilə üzrə aktiv kimi tanınır.

Əmlak və avadanlıq

Əmlak və avadanlıq, yığılmış amortizasiya və varsa, yığılmış dəyərsizləşmə zərərləri çıxılmaqla, ilkin dəyərlə göstərilir. Tarixi maya dəyərində obyektlərin alınması ilə birbaşa əlaqəli olan xərclər daxildir. Sonrakı məsrəflər aktivin balans dəyərində daxil edilir və ya müvafiq olaraq, yalnız həmin maddə ilə bağlı gələcək iqtisadi səmərələrin Şirkətə daxil olması ehtimalı olduqda və həmin maddənin dəyəri etibarlı şəkildə ölçülə bildikdə, ayrıca aktiv kimi tanınır. Ayrı-ayrı aktiv kimi uçota alınan hər hansı komponentin balans dəyəri dəyişdirildikdə tanınması dayandırılır. Bütün digər təmir və texniki xidmətlər baş verdikləri hesabat dövründə mənfəət və ya zərərə aid edilir.

Amortizasiya aşağıdakı kimi aktivlərin təxmin edilən faydalı istifadə müddəti üzrə düz xətt əsasında hesablanır:

Aktivin kateqoriyası	Faydalı istismar müddəti
Ofis avadanlığı	5-15 il
Mebel və qurğular	5 il
Nəqliyyat vasitələri	6-12 il
Binalar və tikililər	25-40 il

Təxmin edilən faydalı xidmət müddətləri, qalıq dəyərlər və amortizasiya metodu hər bir hesabat dövrünün sonunda nəzərdən keçirilir və təxminlərdə hər hansı dəyişikliklərin təsiri perspektiv əsaslarla nəzərə alınır.

Əmlak və avadanlıq obyektini xaric edildikdə və ya aktivin davamlı istifadəsindən gələcək iqtisadi səmərə gözlənilmədikdə tanınır. Aktivin xaric edilməsi və ya silinməsi nəticəsində yaranan gəlir və ya zərər satışdan əldə olunan gəlirlə aktivin balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və mənfəət və ya zərərdə tanınır.

Qeyri-maddi aktivlər

Ayrılıqda alınmış qeyri-maddi aktivlər ilkin tanınma zamanı ilkin dəyərlə ölçülür. İlkin tanındıqdan sonra qeyri-maddi aktivlər hər hansı yığılmış amortizasiya və yığılmış dəyərsizləşmə zərərləri çıxılmaqla ilkin dəyərlə uçota alınır. Kapitallaşdırılmış inkişaf xərcləri istisna olmaqla, daxili şəkildə yaradılan qeyri-maddi aktivlər kapitallaşdırılmır və müvafiq xərclər xərclərin çəkildiyi dövrdə mənfəət və ya zərərdə əks etdirilir.

Qeyri-maddi aktivlərin faydalı istifadə müddəti sonlu və ya qeyri-müəyyən müddət kimi qiymətləndirilir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər faydalı iqtisadi istifadə müddəti ərzində amortizasiya edilir və aktivin dəyərsizləşə biləcəyinə dair əlamətlər olduqda dəyərsizləşmə üçün qiymətləndirilir. Məhdud faydalı istifadə müddəti olan qeyri-maddi aktiv üçün amortizasiya müddəti və amortizasiya metodu ən azı hər hesabat dövrünün sonunda nəzərdən keçirilir. Gözlənilən faydalı istifadə müddətində və ya aktivdə təcəssüm olunan gələcək iqtisadi səmərələrin gözlənilən istehlak modelində dəyişikliklər müvafiq hallarda amortizasiya müddətinə və ya metoduna dəyişiklik etmək üçün nəzərdə tutulur və uçot təxminlərində dəyişikliklər kimi nəzərə alınır. Son istifadə müddəti olan qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri mənfəət və ya zərər haqqında hesabatda tanınır.

Qeyri-müəyyən faydalı istifadə müddəti olan qeyri-maddi aktivlər amortizasiya edilmir, lakin hər il fərdi və ya pul vəsaitlərini yaradan vahidlər səviyyəsində dəyərsizləşmə üçün yoxlanılır. Qeyri-müəyyən ömrün qiymətləndirilməsi qeyri-müəyyən ömrün dəstəklənməyə davam edib-etmədiyini müəyyən etmək üçün hər il nəzərdən keçirilir. Əks halda, faydalı istifadə müddətinin qeyri-müəyyən müddətdən sonluya dəyişməsi perspektiv əsasda həyata keçirilir.

Qeyri-maddi aktiv xaric edildikdə (yəni, alıcının nəzarəti əldə etdiyi tarixdə) və ya onun istifadəsi və ya xaric edilməsindən gələcək iqtisadi səmərə gözlənilmədikdə tanınması dayandırılır. Aktivin tanınmasının dayandırılması zamanı yaranan hər hansı gəlir və ya zərər (aktivin xaric edilməsindən əldə edilən xalis gəlirlə balans dəyəri arasında fərq kimi hesablanır) mənfəət və ya zərər hesabatına daxil edilir.

Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi

Şirkət hər hesabat tarixində aktivin dəyərsizləşməsinə dair əlamətin olub-olmamasını qiymətləndirir. Hər hansı əlamət mövcud olduqda və ya aktiv üçün illik dəyərsizləşmə testi tələb olunduqda, Şirkət aktivin bərpa edilə bilən dəyərini təxmin edir. Aktivin bərpa oluna bilən dəyəri aktivin və ya CGU-nun xaric edilmə xərcləri çıxılmaqla ədalətli dəyərindən və onun istifadə dəyərindən daha yüksək olanıdır. Bərpa edilə bilən məbləğ,

aktiv digər aktivlərdən və ya aktiv qruplarından əhəmiyyətli dərəcədə asılı olmayan pul vəsaitlərinin daxilolmaları yaratmadığı halda, fərdi aktiv üçün müəyyən edilir. Aktivin və ya KGI-nin balans dəyəri onun bərpa edilə bilən dəyərindən artıq olduqda, aktiv dəyərsizləşmiş hesab edilir və bərpa edilə bilən dəyərə qədər silinir.

İstifadə dəyərinin qiymətləndirilməsində, təxmin edilən gələcək pul vəsaitlərinin hərəkəti pulun vaxt dəyərinin və aktivə xas olan risklərin cari bazar qiymətləndirmələrini əks etdirən vergidən əvvəlki diskont dərəcəsindən istifadə etməklə onların cari dəyərinə diskont edilir. Satış xərcləri çıxılmaqla ədalətli dəyər müəyyən edilməsində son bazar əməliyyatları nəzərə alınır. Əgər belə əməliyyatlar müəyyən edilə bilməzsə, müvafiq qiymətləndirmə modelindən istifadə edilir. Bu hesablamalar qiymətləndirmə qatları, açıq şəkildə satılan şirkətlər üçün kotirovka edilmiş səhm qiymətləri və ya digər mövcud ədalətli dəyər göstəriciləri ilə təsdiqlənir.

Şirkət dəyərsizləşmənin hesablanmasını ən son büdcələrə və fərdi aktivlərin bölüşdürüldüyü Şirkətin hər biri üçün ayrıca hazırlanmış proqnoz hesablamalarına əsaslanır. Bu büdcələr və proqnoz hesablamaları ümumiyyətlə beş illik dövrü əhatə edir. Uzunmüddətli artım tempi hesablanır və beşinci ildən sonra gələcək pul vəsaitlərinin hərəkətini layihələndirmək üçün tətbiq edilir.

Davam edən əməliyyatlar üzrə dəyərsizləşmə zərərləri, əvvəllər DMG-də yenidən qiymətləndirmə ilə yenidən qiymətləndirilmiş əmlaklar istisna olmaqla, mənfəət və ya zərər haqqında hesabatda tanınır. Bu cür əmlaklar üçün dəyərsizləşmə əvvəlki hər hansı yenidən qiymətləndirmənin məbləğinə qədər DMG-də tanınır.

Qudvil istisna olmaqla aktivlər üçün, əvvəllər tanınmış dəyərsizləşmə zərərlərinin artıq mövcud olmadığı və ya azaldığına dair əlamətin olub-olmadığını müəyyən etmək üçün hər hesabat tarixində qiymətləndirmə aparılır. Belə bir əlamət mövcud olarsa, Şirkət aktivin və ya CGU-nun bərpa edilə bilən məbləğini təxmin edir. Əvvəllər tanınmış dəyərsizləşmə zərəri yalnız sonuncu dəyərsizləşmə zərərinin tanınmasından sonra aktivin bərpa edilə bilən dəyərini müəyyən etmək üçün istifadə edilən fərziyyələrdə dəyişiklik olduqda ləğv edilir. Aktivin balans dəyəri onun bərpa edilə bilən dəyərini və ya əvvəlki illərdə aktiv üçün dəyərsizləşmə zərəri tanınmasaydı, amortizasiya çıxılmaqla müəyyən ediləcək balans dəyərindən artıq olmamaq üçün məhdudlaşdırılır. Aktiv yenidən qiymətləndirilmiş dəyərlə uçota alınmadıqda, bu cür ləğv mənfəət və ya zərər haqqında hesabatda tanınır və bu halda, ləğvetmə yenidən qiymətləndirmə artımı kimi nəzərə alınır.

İcarə

Qısamüddətli icarə və aşağı dəyərli aktivlərin icarəsi

Şirkət qısamüddətli icarənin tanınması azadlığını müxtəlif aktivlərin qısamüddətli icarələrinə tətbiq edir (yəni, icarə müddəti başlama tarixindən etibarən 12 ay və ya daha az olan və satınalma seçimini ehtiva etməyən icarələr). O, həmçinin aşağı dəyərli aktivlərin icarəsinə tanınma azadlığını aşağı dəyərli hesab edilən aktivlərin icarəsinə tətbiq edir. Qısamüddətli icarələr və aşağı dəyərli aktivlərin icarəsi üzrə icarə ödənişləri icarə müddəti ərzində düz xətt metodu əsasında xərc kimi tanınır.

Pul və pul ekvivalentləri

Pul və pul ekvivalentləri banklardakı və kassadakı nağd pul vəsaitləri, banklardakı və digər maliyyə institutlarındakı tələbsiz əmanətlər və üç ay və ya daha az müddətə qısamüddətli yüksək likvidli, asanlıqla məlum məbləğdə pul vəsaitinə çevrilə bilən və dəyər dəyişikliyi riskinə məruz qalan qısamüddətli investisiyalardan ibarətdir. Pul və pul ekvivalentləri investisiya və ya digər məqsədlər üçün daha çox qısamüddətli pul öhdəliklərini yerinə yetirmək məqsədi ilə həyata keçirilir.

Debitor borcları

Debitor və sair borclar adi iş prosesində satılan mallara və ya göstərilən xidmətlərə görə müştərilərdən alınacaq məbləğlərdir. Onlar ümumiyyətlə bir ay ərzində ödənilməlidir və buna görə də hamısı cari kimi təsnif edilir.

Debitor və sair borclar o zaman tanınır ki, Şirkətin kompensasiya almaq üçün qeyd-şərtsiz hüququ var və bu kompensasiyanın ödənilməsi vaxtı çatana qədər yalnız vaxtın keçməsi tələb olunur. Əhəmiyyətli maliyyə komponenti olmayan debitor və sair borclar ilkin olaraq onların əməliyyat qiyməti ilə ölçülür. Əhəmiyyətli maliyyə komponentini və digər debitor borclarını ehtiva edən debitor və sair borclar ilkin olaraq ədalətli dəyər üstəgəl əməliyyat xərcləri ilə ölçülür. Bütün debitor borcları sonradan amortizasiya olunmuş maya dəyərində əks etdirilir.

Maliyyə aktivlərinin dəyərsizləşməsi

Debitor borcları üçün Şirkət ECL-lərin hesablanması sadələşdirilmiş yanaşma tətbiq edir. Buna görə də, Şirkət kredit riskindəki dəyişiklikləri izləmir, əksinə, hər hesabat tarixində ömür boyu ECL-lərə əsaslanan zərər ehtiyatını tanıyır.

Şirkət öz tarixi kredit itkisi təcrübəsinə əsaslanan, borclulara və iqtisadi mühitə xas olan perspektiv amillərə uyğunlaşdırılmış ehtiyat matrisi yaratmışdır. Müqavilə üzrə ödənişlər vaxtı 90 gün keçdikdə Şirkət maliyyə aktivini defolt hesab edir. Bununla belə,

müəyyən hallarda, Şirkət həmçinin maliyyə aktivini defolt hesab edə bilər ki, daxili və ya xarici məlumatlar Şirkət tərəfindən saxlanılan hər hansı kredit əlavələrini nəzərə almadan əvvəl ödənilməmiş müqavilə məbləğlərini tam şəkildə ala bilməyəcəyini göstərir.

Borclunun ciddi maliyyə çətinliyində olduğunu göstərən məlumatlar olduqda və real bərpa perspektivi olmadıqda Şirkət maliyyə aktivini silinir, məs., borclu ləğv edildikdə və ya iflas proseduruna başlandıqda. Müvafiq hallarda hüquqi məsləhətlər nəzərə alınmaqla, silinmiş maliyyə aktivləri hələ də Şirkətin bərpa prosedurları çərçivəsində icra tədbirlərinə məruz qala bilər. Əldə edilmiş hər hansı bərpa mənfəət və ya zərərdə tanınır.

Mal-materiallar

Xammal və ənbarlar, bitməmiş istehsalat və hazır məhsullar ilkin dəyərdən və xalis satış dəyərindən ən aşağı qiymətlə uçota alınır. Xərclərə birbaşa materiallar və müvafiq hallarda birbaşa əmək məsrəfləri və mal-materialların hazırkı yerləşdiyi yerə və vəziyyətinə gətirilməsi üçün çəkilmiş qaimə məsrəfləri daxildir. Alınmış inventarların dəyəri güzəştlər və endirimlər çıxıldıqdan sonra müəyyən edilir. Dəyər orta çəkili maya dəyəri metodundan istifadə etməklə hesablanır.

Xalis satış dəyəri başa çatdırmaq üçün təxmin edilən məsrəflər və satışın həyata keçirilməsi üçün lazım olan təxmin edilən məsrəflər çıxılmaqla, adi iş prosesində təxmin edilən satış qiymətidir.

Kreditor borcları

Kreditor borcları maliyyə ilinin sonuna qədər Şirkətə təqdim edilmiş və ödənilməmiş mal və xidmətlər üzrə öhdəlikləri əks etdirir. Hesabat dövründən sonra 12 ay ərzində ödəmə vaxtı olmadıqda, kreditor borcları cari öhdəliklər kimi təqdim edilir. Onlar ilkin olaraq ədalətli dəyərlə tanınır və sonra effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərlə ölçülür.

Kapital qoyuluşu və dividendlər

Nizamnamə kapitalı kapital elementi kimi təsnif edilir.

Şirkət dividend ödəmək öhdəliyini bölüşdürməyə icazə verildiyi zaman tanıyır və bölüşdürmə artıq Şirkətin ixtiyarında deyil. Müvafiq məbləğ birbaşa bölüşdürülməmiş mənfəətdə tanınır.

Təsisçi borcu

Təsisçi borcu ilkin olaraq çəkilmiş əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyərlə tanınır. Təsisçi borcu sonradan amortizasiya olunmuş dəyərlə ölçülür. Gəlirlər (əməliyyat xərcləri çıxılmaqla) ödəniş məbləği arasında hər hansı fərq effektiv faiz metodundan istifadə etməklə təsisçi borcu üzrə dövr ərzində mənfəət və ya zərərdə tanınır. Kredit vəsaitlərinin yaradılması ilə bağlı ödənilən komissiyalar, kreditin bir hissəsinin və ya hamısının götürülməsi ehtimalı olduğu dərəcədə kredit üzrə əməliyyat xərcləri kimi tanınır. Bu halda, ödəniş azalma baş verənə qədər təxirə salınır. Obyektin bir hissəsinin və ya hamısının istifadəyə veriləcəyi ehtimalına dair heç bir sübut olmadıqda, komissiya likvidlik xidmətləri üçün əvvəlcədən ödəniş kimi kapitallaşdırılır və aid olduğu obyektin müddəti ərzində amortizasiya edilir.

Müqavilədə göstərilən öhdəlik yerinə yetirildikdə, ləğv edildikdə və ya müddəti bitdikdə təsisçi borcu maliyyə vəziyyəti haqqında hesabatdan çıxarılır. Ödənilmiş və ya başqa tərəfə verilmiş maliyyə öhdəliyinin balans dəyəri ilə ödənilmiş kompensasiya, o cümlədən kəçürülmüş hər hansı qeyri-nağd aktivlər və ya götürülmüş öhdəliklər arasındakı fərq mənfəət və ya zərərdə digər gəlir və ya maliyyə xərcləri kimi tanınır.

Şirkətin hesabat dövründən sonra ən azı 12 ay müddətində öhdəliyin ödənilməsini təxirə salmaq üçün qeyd-şərtsiz hüququ olmadığı halda, təsisçi borcu cari öhdəliklər kimi təsnif edilir.

Xüsusiyyətlərə cavab verən aktivin əldə edilməsi, tikintisi və ya istehsalı ilə birbaşa əlaqəli olan ümumi və xüsusi borc xərcləri aktivin başa çatdırılması və təyinatı üzrə istifadəsi və ya satışı üçün hazırlanması üçün tələb olunan müddət ərzində kapitallaşdırılır. Kvalifikasiyaya cavab verən aktivlər təyinatı üzrə istifadəyə və ya satışa hazırlaşmaq üçün mütləq xeyli vaxt tələb edən aktivlərdir. Xüsusi borcların müvəqqəti investisiyasından əldə edilmiş investisiya gəlirləri, onların uyğun aktivlərə xərclənməsini gözləyərkən, kapitallaşma üçün uyğun olan borclar üzrə məsrəflərdən çıxılır.

Digər borclar üzrə məsrəflər çəkildikləri dövrdə xərc kimi əks etdirilir.

Vergilər

Cari mənfəət vergisi

Cari mənfəət vergisi haqqı Şirkətin fəaliyyət göstərdiyi və vergi tutulan gəlir əldə etdiyi ölkədə hesabat dövrünün sonunda qüvvəyə minmiş və ya mahiyyətə qüvvəyə minmiş vergi qanunları əsasında hesablanır. Azərbaycanda yerli vergi ödəyicisi kimi Şirkət 20%

sabit dərəcə ilə mənfəət vergisinə cəlb edilir. Cari mənfəət vergisi aktivləri və öhdəlikləri vergi orqanlarından geri alınması və ya ödənilməsi gözlənilən məbləğlə ölçülür.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi, hesabat tarixinə aktiv və öhdəliklərin vergi bazası ilə onların balans dəyəri arasındakı müvəqqəti fərqlər üzrə öhdəlik metodundan istifadə etməklə təqdim edilir. Təxirə salınmış mənfəət vergisi, əməliyyat zamanı nə mühasibat uçotuna, nə də vergi tutulan mənfəət və ya zərərə təsir göstərməyən və bərabər vergi tutulan və çıxılan müvəqqəti fərqlərə səbəb olmayan, müəssisələrin birləşməsi istisna olmaqla, əməliyyatda aktiv və ya öhdəliyin ilkin tanınması nəticəsində yaranırsa, uçota alınmır.

Təxirə salınmış vergi aktivləri bütün çıxıla bilən müvəqqəti fərqlər, istifadə olunmamış vergi kreditlərinin köçürülməsi və hər hansı istifadə olunmamış vergi zərərləri üçün tanınır. Təxirə salınmış vergi aktivləri, aşağıdakılar istisna olmaqla, çıxılan müvəqqəti fərqlərin və istifadə olunmamış vergi güzəştlərinin və istifadə olunmamış vergi zərərlərinin sonrakı köçürülməsindən istifadə oluna bilən vergi tutulan mənfəətin mövcud olacağı ehtimal edilən dərəcədə tanınır:

- Çıxılan müvəqqəti fərqə aid olan təxirə salınmış vergi aktivləri müəssisələrin birləşməsi olmayan əməliyyatda aktiv və ya öhdəliyin ilkin tanınması nəticəsində yarandıqda və əməliyyat zamanı nə mühasibat mənfəətinə, nə də vergi tutulan mənfəət və ya zərərə təsir etmədikdə;

- Törəmə müəssisələrə, assosiasiyalara və birgə razılaşmalardakı iştirak paylarına qoyulan investisiyalarla bağlı çıxılan müvəqqəti fərqlərə münasibətdə, təxirə salınmış vergi aktivləri yalnız müvəqqəti fərqlərin yaxın gələcəkdə bərpa olunacağı və müvəqqəti fərqlərin istifadə oluna biləcəyi vergi tutulan mənfəətin mövcud olacağı ehtimal edilən dərəcədə tanınır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat tarixində nəzərdən keçirilir və təxirə salınmış vergi aktivinin hamısının və ya bir hissəsinin istifadəsinə icazə vermək üçün kifayət qədər vergi tutulan mənfəətin olması ehtimalı artıq olmadığı dərəcədə azaldılır. Tanınmamış təxirə salınmış vergi aktivləri hər hesabat tarixində yenidən qiymətləndirilir və gələcək vergi tutulan mənfəətin təxirə salınmış vergi aktivinin bərpasına imkan verəcəyi ehtimal olunan dərəcədə tanınır. Təxirə salınmış vergi aktivlərinin bərpa olunma qabiliyyətini qiymətləndirərkən Şirkət maliyyə hesabatlarında və digər idarəetmə hesabatlarında istifadə edilən eyni proqnoz fərziyyələrinə əsaslanır.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri hesabat tarixində qüvvəyə minmiş və ya mahiyyətcə qüvvəyə minmiş vergi dərəcələri (və vergi qanunları) əsasında aktivin

realizə edildiyi və ya öhdəliyin ödənildiyi ildə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə ölçülür.

Cari və təxirə salınmış vergi, digər məcmu gəlirdə və ya bilavasitə kapitalda tanınan maddələrə aid olduğu hallar istisna olmaqla, mənfəət və ya zərərdə tanınır. Bu halda vergi həm də müvafiq olaraq digər məcmu gəlirdə və ya birbaşa kapitalda tanınır.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri, cari vergi aktivləri və öhdəliklərini əvəzləşdirmək üçün qanuni hüquqa malik olduqda və təxirə salınmış vergi qalıqları eyni vergi orqanına aid olduqda əvəzləşdirilir. Cari vergi aktivləri və vergi öhdəlikləri o zaman əvəzləşdirilir ki, müəssisə qanuni olaraq əvəzləşdirilə bilən hüquqa malikdir və ya xalis əsasda hesablaşmalar aparmaq, ya da aktivini reallaşdırmaq və öhdəliyi eyni vaxtda yerinə yetirmək niyyətindədir.

Əlavə dəyər vergisi (ƏDV)

Əlavə dəyər vergisi (ƏDV) Azərbaycanda malların tədarükü və xidmətlərin göstərilməsi, malların idxalı zamanı tutulur. ƏDV-nin standart dərəcəsi 18% təşkil edir.

Bütün gəlirlər, xərclər və aktivlər aşağıdakılar istisna olmaqla, tətbiq olunan ƏDV çıxıldıqdan sonra uçota alınır:

- aktivlərin və ya xidmətlərin satın alınması zamanı ödənilmiş ƏDV-nin vergi orqanlarından geri qaytarıla bilməməsi halları, bu halda həmin aktivin alış dəyərinin bir hissəsi və ya xərc kimi təqdim edilir;
- ƏDV daxil olmaqla bildirilmiş debitor borcları və öhdəlikləri.

Vergi orqanlarından ödənilməli və ya ödənilməli olan ƏDV-nin xalis məbləği maliyyə vəziyyəti haqqında hesabatda Şirkətin cari aktivlərin və ya öhdəliklərin bir hissəsi kimi göstərilir.

İşçilərə ödənişlər

Müvafiq xidmətin göstərildiyi dövrdə əmək haqqı və əmək haqqı, illik məzuniyyət və xəstəlik məzuniyyəti ilə bağlı işçilərə hesablanan müavinətlər üçün öhdəlik həmin xidmətin müqabilində ödənilməsi gözlənilən müavinətlərin güzəştəz məbləğində tanınır.

Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən, Şirkət məşğulluqdan əldə olunan gəlirlər, işsizlikdən sığorta ödənişləri və icbari tibbi sığorta üzrə məcburi sosial sığorta haqları ödəməyə borcludur. Şirkətin qanunla müəyyən edilmiş ödənişlər sistemi üzrə ödənişlərdən kənar pensiya və ya oxşar müavinət ödənişləri etmək üçün hüquqi və ya konstruktiv öhdəliyi yoxdur.

Ehtiyatlar

Ehtiyatlar o zaman tanınır ki, Şirkətin keçmiş hadisə nəticəsində cari öhdəliyi (hüquqi və ya konstruktiv) olduqda, Şirkətdən həmin öhdəliyi yerinə yetirmək tələb oluna bilər və öhdəliyin məbləği barədə etibarlı qiymətləndirmə aparıla bilər.

Ehtiyat kimi tanınan məbləğ, öhdəliyi əhatə edən risklər və qeyri-müəyyənliklər nəzərə alınmaqla, hesabat tarixinə cari öhdəliyin ödənilməsi üçün tələb olunan kompensasiyanın ən yaxşı təxminidir. Ehtiyat hazırkı öhdəliyi yerinə yetirmək üçün təxmin edilən pul vəsaitlərinin hərəkətindən istifadə etməklə qiymətləndirildikdə, onun balans dəyəri həmin pul vəsaitləri hərəkətinin diskontlaşdırılmış dəyəridir (pulun zaman dəyərinin təsiri əhəmiyyətli olduqda).

Ehtiyatın ödənilməsi üçün tələb olunan iqtisadi səmərələrin bir hissəsinin və ya hamısının üçüncü tərəfdən bərpa olunacağı gözlənildikdə, kompensasiyanın alınacağına faktiki olaraq əmin olduqda və debitor borcunun məbləği etibarlı şəkildə ölçülə bildikdə, debitor borc aktiv kimi tanınır.

Şirkət 01 yanvar 2024-cü il tarixindən başlayan illik hesabat dövrü üçün ilk dəfə olaraq aşağıdakı standartları və düzəlişləri tətbiq etmişdir:

- Öhdəliklərin şərtlərlə qısamüddətli və ya uzunmüddətli və uzunmüddətli öhdəliklər kimi təsnifat – 1 №-li MUBS-a düzəlişlər;
- Satış və geri lizinq zamanı icarə öhdəliyi – MHBS 16-ya düzəlişlər;
- Təchizatçının maliyyələşdirilməsi üzrə razılaşmalar – MUBS 7 və MHBS 7-yə düzəlişlər.

Yuxarıda sadalanan standartlar və düzəlişlər əvvəlki dövrlərdə tanınmış məbləğlərə heç bir əhəmiyyətli təsir göstərməmişdir və cari və gələcək dövrlərə əhəmiyyətli dərəcədə təsir göstərəcəyi gözlənilmir.

3. Mühüm mühakimələr və təxminlər

Şirkətin konsolidə maliyyə hesabatlarının hazırlanması rəhbərlikdən satış gəlirinin, xərclərin, aktivlərin və öhdəliklərin hesabatda göstərilən məbləğlərinə, habelə əlavə açıqlamalara və şərti öhdəliklərin açıqlanmasına təsir edən mülahizələri, təxminləri və fərziyyələri tələb edir. Bu fərziyyələr və təxminlər üzrə qeyri-müəyyənlik gələcək dövrlərdə təsirə məruz qalan aktiv və ya öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəliş tələb edən nəticələrlə nəticələnə bilər. Aşağıda daha yüksək dərəcədə mühakimə və ya mürəkkəblik tələb edən sahələrin və təxminlərin və fərziyyələrin səhv çıxması

səbəbindən əhəmiyyətli dərəcədə düzəliş edilmə ehtimalı yüksək olan maddələrin icmalı verilmişdir.

Gözlənilən kredit itkiləri üçün ehtiyat

Şirkət ticarət debitor borcları üçün ECL-ləri hesablamaq üçün ehtiyat matrisindən istifadə edir. Ehtiyat dərəcələri oxşar zərər nümunələrinə malik olan müxtəlif müştəri seqmentlərinin qruplaşdırılması üçün vaxtı keçmiş günlərə əsaslanır (məsələn, coğrafiya, məhsul növü, müştəri növü və reytingi, akkreditivlər və kredit sığortasının digər formaları ilə əhatə dairəsi).

Ehtiyat matrisi ilkin olaraq Şirkətin tarixi müşahidə edilmiş defolt dərəcələrinə əsaslanır. Şirkət keçmiş kredit itkisi təcrübəsini gələcəyə hesablanmış məlumatlarla tənzimləmək üçün matrisi kalibrleyəcək. Hər hesabat tarixində, müşahidə edilmiş defolt dərəcələri yenilənir və perspektiv təxminlərdəki dəyişikliklər təhlil edilir.

Tarixi müşahidə edilmiş defolt dərəcələri, proqnozlaşdırılan iqtisadi şərtlər və ECL-lər arasında korrelyasiyanın qiymətləndirilməsi əhəmiyyətli bir təxmindir. ECL-lərin miqdarı şəraitdəki dəyişikliklərə və proqnozlaşdırılan iqtisadi şəraitə həssasdır. Şirkətin tarixi kredit itkisi təcrübəsi və iqtisadi şərtlərin proqnozu da gələcəkdə müştərinin faktiki defoltunu təmsil edə bilməz.

Əmlak və avadanlığın faydalı istismar müddətləri

Əmlak və avadanlığın qalıq dəyərləri hər il gələcək bazar şəraiti, aktivlərin qalan istismar müddəti və proqnozlaşdırılan xaric edilmə dəyəri nəzərə alınmaqla nəzərdən keçirilir. Faydalı istifadə müddətinin qiymətləndirilməsi həm tarixi fəaliyyətə, həm də gələcək istifadəyə dair gözləntilərə əsaslanır və buna görə də müəyyən dərəcədə mülahizələrin tətbiq edilməsini tələb edir. Amortizasiya dərəcələri rəhbərliyin aktivlərin faydalı istifadə müddəti ilə bağlı cari ən yaxşı qiymətləndirməsini əks etdirir.

4. Satış gəliri

31 dekabr 2024 və 2023-cü il tarixlərində bitən illər üzrə satış gəlirinin açıqlaması aşağıdakı kimidir:

	2024	2023
Mallar	13,067	10,566
Xidmətlər	276	30
CƏMI SATIŞ GƏLİRİ	13,343	10,596

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

31 dekabr 2024 və 2023-cü il tarixlərində bitən illər üzrə satış gəlirinin açıqlaması
aşağıdakı kimidir:

	2024	2023
EUR	54	-
AZN	13,289	10,597
CƏMİ SATIŞ GƏLİRİ	13,343	10,597

5. Satışın maya dəyəri

31 dekabr 2024 və 2023-cü il tarixlərində bitən illər üzrə satışın maya dəyərinin
açıqlaması aşağıdakı kimidir:

	2024	2023
Malların dəyəri	8,219	7,805
Xidmətlərin dəyəri	414	163
CƏMİ SATIŞIN MAYA DƏYƏRİ	8,633	7,968

6. Ümumi və inzibati xərclər

31 dekabr 2024 və 2023-cü il tarixlərində bitən illər üzrə ümumi və inzibati xərclərin
açıqlaması aşağıdakı kimidir:

	2024	2023
İşçi heyəti xərcləri	381	359
İşgüzar səfərlər	256	160
Təmir və texniki xidmət	117	72
Bank komissiyaları	79	16
Logistika	53	17
İcarə	27	25
Ofis xərcləri	45	39
IT xərcləri	11	35
Amortizasiya	100	70
İşçilərin yeməyi	4	27
Mal-materialların silinməsi	-	5
Digər inzibati xərclər	330	52
CƏMİ ÜMUMİ VƏ İNZİBATİ XƏRCLƏR	1,403	877

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

7. Mənfəət vergisi

31 dekabr 2024 və 2023-cü il tarixlərində bitən illər üzrə mənfəət vergisinin açıqlaması aşağıdakı kimidir:

	2024	2023
Cari mənfəət vergisi	422	288
Təxirə salınmış mənfəət vergisi	185	77
CƏMİ MƏNFƏƏT VERGİSİ	607	365

31 dekabr 2024 və 2023-cü il tarixlərində bitən illər üzrə faktiki mənfəət vergisi xərcinin nəzəri hesablanmış vergi xərci ilə üzləşməsi aşağıdakı kimidir:

	2024	2023
VERGİDƏN ƏVVƏLKİ MƏNFƏƏT	3,036	1,725
20% dərəcəsi ilə mənfəət vergisi xərci	607	345
Daimi fərqlərin təsiri	-	20
CƏMİ MƏNFƏƏT VERGİSİ	607	365

8. Pul və pul ekvivalentləri

31 dekabr 2024 və 2023-cü il tarixlərinə pul və pul ekvivalentlərinin açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
AZN	1,371	1,985
USD	1,266	819
RUB	33	33
GBP	29	-
YEN	13	3
EUR	9	41
CƏMİ PUL VƏ PUL EKVİVALENTLƏRİ	2,721	2,881

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

31 dekabr 2024 və 2023-cü il tarixlərinə pul və pul ekvivalentlərinin açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
Kassa	1,044	1,015
Bankda nağd pul	1,582	1,675
ƏDV depoziti	95	191
CƏMİ PUL VƏ PUL EKVİVALENTLƏRİ	2,721	2,881

ƏDV depoziti hesabı vergi orqanlarında açılmış xüsusi hesabdır. Bu hesabdən yalnız ƏDV və digər vergi ödənişləri həyata keçirilə bilər.

9. Debitor borcları

31 dekabr 2024 və 2023-cü il tarixlərinə debitor borclarının açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
AZN	3,810	2,862
EUR	36	-
USD	-	-
CƏMİ DEBİTOR BORCLARI	3,846	2,862

31 dekabr 2024 və 2023-cü il tarixlərinə debitor borclarının açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
Məhdud məsuliyyətli cəmiyyətlər	1,973	1,281
Səhmdar cəmiyyətləri	1,242	659
Dövlət müəssisələri və dövlət orqanları	269	564
Fiziki şəxslər	362	358
CƏMİ DEBİTOR BORCLARI	3,846	2,862

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

10. Verilmiş avanslar

31 dekabr 2024 və 2023-cü il tarixlərinə verilmiş avansların açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
USD	284	1,236
AZN	233	456
EUR	144	296
RUB	15	21
GBP	12	-
CƏMİ VERİLMİŞ AVANSLAR	688	2,009

31 dekabr 2024 və 2023-cü il tarixlərinə verilmiş avansların açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
Məhdud məsuliyyətli cəmiyyətlər	593	1,144
Dövlət müəssisələri və dövlət orqanları	54	771
Fiziki şəxslər	23	71
Səhmdar cəmiyyətləri	9	23
İşçilərə avanslar	9	-
CƏMİ VERİLMİŞ AVANSLAR	688	2,009

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

11. Əmlak və avadanlıq

31 dekabr 2024 və 2023-cü il tarixlərində bitən illər üzrə əmlak və avadanlığın hərəkəti aşağıdakı kimidir:

	Binalar və tikililər	Mebel və qurğular	Nəqliyyat vasitələri	Ofis avadanlığı	CƏMİ
<u>İlkin dəyər</u>					
31 DEKABR 2022-Cİ İL TARİXİNƏ QALIQ	281	23	233	64	601
Alışlar	-	-	37	4	41
Silinmələr	(281)	-	-	-	(281)
31 DEKABR 2023-CÜ İL TARİXİNƏ QALIQ	-	23	270	68	361
Alışlar	1,500	-	25	5	1,530
31 DEKABR 2024-CÜ İL TARİXİNƏ QALIQ	1,500	23	295	73	1,891
<u>Yığılmış amortizasiya</u>					
31 DEKABR 2022-Cİ İL TARİXİNƏ QALIQ	-	(4)	(43)	(14)	(61)
Amortizasiya xərci	13	(4)	(54)	(12)	(57)
31 DEKABR 2023-CÜ İL TARİXİNƏ QALIQ	13	(8)	(97)	(26)	(118)
Amortizasiya xərci	(38)	(3)	(49)	(10)	(100)
31 DEKABR 2024-CÜ İL TARİXİNƏ QALIQ	(25)	(11)	(146)	(36)	(218)
<u>Xalis balans dəyəri</u>					
31 DEKABR 2023-CÜ İL TARİXİNƏ QALIQ	13	15	173	42	243
31 DEKABR 2024-CÜ İL TARİXİNƏ QALIQ	1,475	12	149	37	1,673

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

12. Alınmış avanslar

31 dekabr 2024 və 2023-cü il tarixlərinə alınmış avansların açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
AZN	488	1,593
USD	49	14
EUR	18	1
CƏMİ ALINMIŞ AVANSLAR	555	1,608

31 dekabr 2024 və 2023-cü il tarixlərinə alınmış avansların açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
Dövlət müəssisələri və dövlət orqanları	419	1,258
Məhdud məsuliyyətli cəmiyyətlər	132	280
Səhmdar cəmiyyətləri	1	69
Fiziki şəxslər	3	1
CƏMİ ALINMIŞ AVANSLAR	555	1,608

13. Kreditor borcları

31 dekabr 2024 və 2023-cü il tarixlərinə kreditor borclarının açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
EUR	280	13
AZN	278	1,331
USD	132	240
RUB	24	0
CƏMİ KREDİTOR BORCLARI	714	1,584

31 dekabr 2024 və 2023-cü il tarixlərinə kreditor borclarının açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
Məhdud məsuliyyətli cəmiyyətlər	584	397
Dövlət müəssisələri və dövlət orqanları	121	1,178
Fiziki şəxslər	6	5
Səhmdar cəmiyyətləri	3	4
CƏMİ KREDİTOR BORCLARI	714	1,584

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

14. Bank kreditləri

Ana Şirkət 28 dekabr 2024-cü il tarixində "Expressbank" ASC-dən 1 (bir) il müddətinə, illik 6.8% faiz dərəcəsi ilə ABŞ dollarında kredit əldə etmişdir. Kreditin məqsədi dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi olmuşdur. Kredit üzrə faizlər aylıq əsasda hesablanır və ödənişlər müqavilə şərtlərinə uyğun şəkildə həyata keçirilir.

15. Digər öhdəliklər

31 dekabr 2024 və 2023-cü il tarixlərinə digər öhdəliklərin açıqlaması aşağıdakı kimidir:

	31 dekabr 2024	31 dekabr 2023
Mənfəət vergisi öhdəliyi	683	337
ƏDV öhdəliyi	140	501
ÖMV öhdəliyi	84	-
İşçi heyəti ilə bağlı öhdəliklər	23	24
Digər öhdəliklər	2	2
CƏMI DİGƏR ÖHDƏLİKLƏR	932	864

16. Təsisçi borcu

Təsisçi borcu Ana şirkətinin yeganə səhmdarı olan Midhət Quarbanəliyevdən illik 3-4% arasında dəyişən faiz dərəcəsi ilə alınmış uzunmüddətli kreditlərdən ibarətdir.

17. Nizamnamə kapitalı

31 dekabr 2024 və 2023-cü il tarixlərinə Ana şirkətinin 100% səhmdarı Midhət Qurbanəliyev olmuşdur.

18. Maliyyə risklərinin idarə edilməsi

Qrupun maliyyə risklərinin idarə edilməsi qeydi Qrupun maliyyə risklərinə məruz qalmasını və bu risklərin Qrupun gələcək maliyyə fəaliyyətinə necə təsir göstərə biləcəyini izah edir. Qrup bazar riski, kredit riski və likvidlik riskinə məruz qalır. Qrupun maliyyə şöbəsi bu riskləri yüksək rəhbərlik tərəfindən təsdiq edilmiş siyasətlər əsasında idarə edir. Maliyyə departamenti Qrupun əməliyyat bölmələri ilə sıx

əməkdaşlıq edərək maliyyə risklərini müəyyən edir, qiymətləndirir və azaldılmasını həyata keçirir.

Qrupun əsas maliyyə aktivlərinə pul və pul ekvivalentləri, debitor borcları və verilmiş kreditlər daxildir. Qrupun əsas maliyyə öhdəliklərinə kreditor borcları, bank kreditləri və təsisçi borcu daxildir.

Kredit riski

Kredit riski, qarşı tərəfin maliyyə aləti və ya müştəri müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və maliyyə itkisinə səbəb olan riskdir. Qrup əməliyyat və maliyyələşdirmə fəaliyyətləri, o cümlədən pul və pul ekvivalentləri, debitor borcları və verilmiş kreditlər üzrə kredit riskinə məruz qalır.

Müştəri kredit riski əsas əməliyyatlara cavabdeh olan hər bir biznes bölməsi tərəfindən idarə olunur. Müştərinin kredit keyfiyyəti keçmiş təcrübə, maliyyə vəziyyəti və digər amillər əsasında qiymətləndirilir. Fərdi kredit limitləri bu qiymətləndirməyə uyğun olaraq müəyyən edilir. Müştərilər tərəfindən kredit limitlərinə riayət olunmasına xətt rəhbərliyi tərəfindən mütəmadi olaraq nəzarət edilir.

Gözlənilən kredit itkilərini ölçmək üçün ehtiyat matrisindən istifadə etməklə hər hesabat tarixində dəyərsizləşmə təhlili aparılır. Ehtiyat dərəcələri oxşar zərər nümunələri olan müxtəlif müştəri segmentlərinin qruplaşdırılması üçün vaxtı keçmiş günlərə əsaslanır (məs., məhsul növü, müştəri növü, coğrafi bölgə və akkreditivlər və ya kredit sığortasının digər formaları ilə əhatə dairəsi üzrə). Hesablama ehtimala əsaslanan nəticəni, pulun vaxt dəyərini və keçmiş hadisələr, cari şərtlər və gələcək iqtisadi şəraitin proqnozları haqqında hesabat tarixində mövcud olan əqlabatan və əsaslandırılabilən məlumatları əks etdirir.

31 dekabr 2024 və 2023-cü il tarixlərinə ehtiyat matrisindən istifadə etməklə Qrupun debitor borcları üzrə kredit riskinə məruz qalma haqqında məlumatı aşağıdakı kimidir:

	Cari	30-90 gün	90-180 gün	180- 365 gün	1 ildən artıq	CƏMİ
Debitor borcları - əsas məbləğ	1,052	1,304	754	188	548	3,846

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

	Cari	30-90 gün	90-180 gün	180- 365 gün	1 ildən artıq	CƏMİ
Debitor borcları - əsas məbləğ	687	2,001	100	74	-	2,862

Xarici valyuta riski

Xarici valyuta riski, xarici valyuta məzənnələrindəki dəyişikliklər səbəbindən riskə məruz qalmanın ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətinin dəyişməsi riskidir. Qrup xarici valyutada əməliyyatlar aparır, nəticədə məzənnə dəyişikliyinə məruz qalır.

Hesabat dövrünün sonuna Qrupun xarici valyuta riskinə məruz qalması aşağıdakı kimi olmuşdur:

	EUR	GBP	RUB	USD	YEN	CƏMİ
Debitor borcları	36	-	-	-	-	36
Pul və pul ekvivalentləri	9	29	33	1,266	13	1,350
Verilmiş avanslar	231	12	77	454	-	774
Verilmiş kreditlər	-	-	-	-	-	-
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	276	41	110	1,720	13	2,160
Bank kreditləri	-	-	-	(850)	-	(850)
Kreditor borcları	(367)	-	(86)	(264)	(35)	(752)
Təsisçi borcu	(44)	-	-	(65)	-	(109)
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	(411)	-	(86)	(1,179)	(35)	(1,711)
XALIS MÖVQE 2024	(135)	41	24	541	(22)	449

	EUR	GBP	RUB	USD	YEN	CƏMİ
Pul və pul ekvivalentləri	41	-	33	819	3	896
Verilmiş avanslar	296	-	21	454	-	771
Verilmiş kreditlər	-	-	-	-	-	-
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	337	-	54	1,273	3	1,667
Kreditor borcları	(12)	-	-	(240)	-	(252)
Təsisçi borcu	(102)	-	-	6	-	(96)
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	(114)	-	-	(234)	-	(348)
XALIS MÖVQE 2023	223	-	54	1,039	3	1,319

"Maybo" MMC

31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına qeydlər
(min Azərbaycan manatı ilə)

Qrupun xarici valyuta məzənnələrindəki dəyişikliklər riskinə məruz qalması ilk növbədə onun əməliyyat və maliyyə fəaliyyəti ilə bağlıdır.

Likvidlik riski

Likvidlik riski Qrupun maliyyə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsi riskidir. Qrupun siyasəti likvidlik tələblərinə və kredit şərtlərinə uyğunluğuna mütəmadi olaraq nəzarət etmək, qısa və uzun müddət ərzində likvidlik tələblərini ödəmək üçün kifayət qədər pul ehtiyatı saxlamasını təmin etməkdir.

Aşağıdakı cədvəllər müqavilə üzrə diskont edilməmiş pul vəsaitlərinin hərəkətinə (müqavilə dərəcələrindən istifadə etməklə hesablanmış faiz ödənişləri daxil olmaqla) və Şirkət ödəməli olduğu ən erkən tarixə əsaslanan Qrupun maliyyə öhdəliklərinin hesabat dövrünün sonunda qalan müqavilə ödəmə müddətlərini göstərir:

	3 aya qədər	3-12 ay	1-5 il	5 ildən artıq	CƏMİ
Bank kreditləri	-	907	-	-	907
Kreditör borcları	714	-	-	-	714
Təsisçi borcu	1,153	-	-	-	1,153
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ 2024	3,333	907	-	-	4,241

	3 aya qədər	3-12 ay	1-5 il	5 ildən artıq	CƏMİ
Kreditör borcları	1,584	-	-	-	1,584
Təsisçi borcu	1,097	-	-	-	1,097
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ 2023	2,681	-	-	-	2,681

19. Əlaqəli tərəflərlə əməliyyatlar

31 dekabr 2024 və 2023-cü il tarixlərində bitən illər ərzində Qrupun əlaqəli tərəflərlə əhəmiyyətli əməliyyatları və həmin illərin sonlarına qalıqlar aşağıdakı kimi olmuşdur:

	2024	2023
Təsisçi borcu	1,153	1,097

